

Peşə təhsili: müasir çağırışlar, böyük hədəflər

Artıq yüksək texniki peşə və texniki peşə səviyyəsində təhsil alanlara da təhsil tələbə kreditinin verilməsi mümkün olacaq. 2023-2024-cü tədris ilində peşə təhsilində gözlənilən ən böyük yeniliklərdən biri peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin bu kreditlərdən faydalanacağıdır. Bu da peşə təhsilinə əlçatanlığı artıracaq, peşə təhsili almaq istəyənləri həvəsləndirəcək. Və hədəfə gedən yol daha da qışalacaq.

Hədəfə gedən yoldan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov son 5 ilin rəqəmlərinə istinad edərək danışır. “Həmin rəqəmlərdən görünür ki, hər il peşə təhsili müəssisələrinə qəbulda 10 faizdən çox artım olub. 2026-ci ildə 2021-ci illə müqayisədə tələbə sayı təxminən 50 faiz artacaq: “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda peşə təhsili sahəsində tələbə qəbulunun artırılması nəzərdə tutulub. Proses bu sənədə uyğun gedir. 2022-2023-cü tədris ilində bizim tələbə qəbulumuz 19 min olub. Hazırda 2023-2024-cü tədris ili üçün tələbə qəbulunu planlaşdırırıq. Növbəti tədris ili üçün 26 min yerin ayrılması nəzərdə tutulur. Yəni, 2026-ci ilde tələbə sayı təqribən 28 minə çatacaq”.

Artan tələbi ölkəmizdəki 95 peşə təhsili müəssisəsi ödəyə bilirmi? Ən müasir avadanlıqlarla təchiz olunma və beynəlxalq standartlara uyğun peşə təhsili vermək imkanına malik Bakıda 5, Bərdədə 1, Qəbələ və Gəncədə 2, İsmayıllıda 1 müasir peşə təhsil müəssisəsi olduğunu nəzərə alsaq, bu istiqamətdə inkişafa nail olma planları maraq doğurur. C.Kərəmov planlardan birinin artıq reallaşmaq üzrə olduğunu deyib. Onun sözlərinə görə, müasir peşə təhsil müəssisələrinin siyahısına tezliklə Cəlilabadda fəaliyyətə başlayacaq daha bir müasir peşə təhsili müəssisəsi də qatılacaq. Müəssisə kənd təsərrüfatı və müəyyən sənaye sahələrini əhatə edəcək, ölkəmizdə özünü heyvandarlıq ferması olan ilk peşə təhsili müəssisəsi olacaq: “Bu da tələbələrin müasir istehsalat proseslərini öyrənməsinə imkan verəcək”.

Lənkəran şəhərində də yeni peşə təhsili müəssisəsinin tikintisi gedir. C.Kərəmovun sözlərinə görə, ilk dəfə olaraq burada yataqxana ilə yanaşı, müəssisəsinin özünün mehmanxana kompleksi olacaq: “Lənkəran iqtisadiyyatında turizmin rolunu nəzərə alaraq, orada turizm ixtisasları üzrə təhsilə üstünlük verilecək”.

Peşə təhsili: müasir çağırışlar, böyük hədəflər



➡ Əvvəli səh.1

İşgaldan azad olunan ərazilərdə peşə təhsili

Planlar arasında ən vacib istiqamətlərdən biri işgaldan azad olunmuş ərazilərdə peşə təhsilinin təşkilidir. Ötən il Füzulidə bünövrəsi qoyulan müasir peşə təhsil liseyində iqtisadiyyatın inkişaf prioritətlərinə uyğun ixtisaslara üstünlük verilib: "Burada sənaye, kənd təsərrüfatı ilə yanaşı, yeni ixtisaslar da tədris olunacaq. Məsələn, burada PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik. Dron təmiri üzrə emalatxanalar qurulur, tədris programı hazırlanır. Həmçinin aviasiya istiqamətində bir sıra ixtisaslar təklif etməyi düşünürük".

Böyük şəhər və rayonlarda müasir peşə təhsili veriləcək

Reallaşmaq üzrə olan hədəflərdə bir çox rayonlarda peşə təhsili infrastrukturunu yeniləmək də var. 2026-ci ilə qədər Tovuz, Qax, Quba rayonları və Sumqayıt şəhərindəki peşə liseylərində yeniləmə işləri başa çatacaq və bununla da ölkəmizin əsas şəhər və rayonlarında keyfiyyətli, müasir peşə təhsili almaq mümkün olacaq.

Ölbətə, peşə təhsilində keyfiyyətə nail olmadan müasirlikdən danışmaq, peşə təhsili müəssisələrinin nüfuzuna təsir etmək olmaz. Ona görə də təhsilalanlar üçün keyfiyyətli məzmun hazırlanır: "Son 5 ildə 60-a yaxın yeni təhsil programı hazırlanıb".

C.Kərəmovun sözlərinə görə, bəzi ixtisasların forması dəyişib: "Bütün dövrlər üçün aktuallığını qoruyan dərzi hazırlığı indi moda-dizaynerlik ixtisası üzrə həyata keçirilir".

Dəyişən təsnifat: artan tələb, yeni ixtisaslar

Müasirləşən müəssisələrdə, ilk növbədə, ixtisaslar yenilənir. Ad, forma, məzmunda dəyişiklik bir yana, hətta tamamilə yeni ixtisaslar meydana çıxır. C.Kərəmov peşə təhsili üzrə ixtisasların təsnifatında gözlənilən dəyişiklikdən sonra bir sırə köhnə ixtisasları daha görməyəcəyimiz kimi, xeyli yeni ixtisaslarla qarşılaşacağımızı vəd edir. Məsələn, əvvəller çox geniş yayılan kassir ixtisası üzrə indi heç bir peşə təhsili müəssisəsində kadr hazırlanır.

Ceyhun KƏRƏMOV: "Beynəlxalq əməkdaşlıq çərçivəsində təcrübə proqramlarını artıracaqıq"

C.Kərəmov hesab edir ki, növbəti 20 il ərzində mövcud ixtisasların yarıya qədəri sıradan çıxa bilər: "Bir neçə il əvvəl 200-ə yaxın ixtisas üzrə qəbul aparılırdı. Ötən il qəbulda cəmi 129 ixtisas vardi. Bu, ixtisasların getdikcə azaldığı anlamına golmir. Bezi ixtisaslar çıxarırlar və yeniləri əlavə edilir. Tekcə IT sahəsi üzrə veb dizayner, elektronika usta, kibertəhlükəsizlik, geyim üzrə dizayner və digər yeni ixtisaslar görülür. Bu il də bir sira yeni ixtisaslar təklif edilecek. IT, kənd təsərrüfatı sahəsində olan ixtisaslarda artım olacağı gözlənilir: "Yaşıl enerjiyə keçidin təmin edilməsi ölkəmizin əsas prioritetlərindən və bu, peşə hazırlığında nəzərə alınmaya bilməz. Ona görə gələn ildən güney enerji panellərinin quraşdırılması üzrə texnik ixtisasını təqdim etmək istəyirik. Bir çox şirkətlərdən bize bu ixtisas sahiblərinə ehtiyac olduğuna dair müraciətlər daxil olur. Yəqin ki, növbəti illərdə külək enerjisi ilə işleyən turbinlərin təmiri və istismarı üzrə mütəxəssislər hazırlanacaq".

Ümumiyyətə, peşə təhsilində qəbul planlaşdırıllarkən, ilk növbədə, əmək bazarnın tələbələri araşdırılır, məşğulluq və işsizliklə bağlı vəziyyət təhlil olunur: "Təhlillərin aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Milli Observatoriyası və bu tip başqa qurumlardan trendlərə bağlı araşdırımlar Agentliyə təqdim edilecek. Təklif formalasdırıllarkən, ilk növbədə, həmin dataya əsaslanacaq. Əsas məqsədimiz odur ki, tələbə hansı sahədə daha çoxdursa, orada tələbə qəbulu elan edək. İqtisadiyyat inkişaf edir, ona görə də rəqabətə davamlı peşələr təklif edilməlidir. Məsələn, turizm sahəsində xeyli yeni ixtisas yaratdıq. Həmin ixtisasları bitirən şəxslərin iş qəbul olma faizləri də yüksəkdir. Demək olar ki, bu ixtisaslar üzrə tələbələrimizin 60 faizini tədris ilə bitməmiş işlə təmin olunurlar. Eyni dəniz bir sira ixtisaslar da var ki, onlara tələb yüksəkdir. Son illərdə ictimai iaşə sahəsində aşpzadlıq, qənnadçı-sırniyyatçı, elektronika, rabitə sahəsində bir çox ixtisaslar ehtiyac artıb".

Ən yaxşı peşə müəllimi

Müasirləşən peşə təhsili müəssisələrində təmamilə yeni ixtisaslarda yeni proqrama, təmamilə yeni avadanlıqlarla, yeni metodla tədris həyata keçirəcək kadrlar necə, varmı? C.Kərəmov "var" deyib: "Uğur formulumuzun bir hissəsi təhsilverənlərin keyfiyyətindən asılıdır. İki ildir peşə təhsili müəssisələrinin müəllim və istehsalat təlimi ustalarının işe qəbulunu mərkəzləşmiş qaydada aparırıq. Ancaq müəssisələrinimizin çoxunda çalışmanın yaş həddinə çatan müəllimlərimiz də var. Regionlarda mütəxəssislerin tapılmasası onların əvəz edilməsində ciddi problem yaradır".

C.Kərəmovun fikrincə, ən yaxşı peşə müəllimi təhsili ilə yanaşı, sonayedə təcrübəsi olanlardır: "Sənayedə çalışan ixtisaslı kadrların peşə təhsili müəssisələrinə cəlb olunması istiqamətində bəzi təkliflərimiz olacaq".

Təhsilverənlərin bilik və bacarıqlarının artırılması, təkmilləşdirilməsi də davam etdirilir: "Neçə ildir həm ölkə daxilində, həm xaricdə təlimlər təşkil edirik. Türkiye ilə olan əlaqələr çərçivəsində son 2 ildə təqribən 70-ə yaxın müəllimimiz təlimlərdə olub".

Yeni maliyyələşmə mexanizmi

Bu ildən ilk dəfə olaraq peşə təhsili sahəsinin maliyyələşdirilməsində də yenilik tətbiq olunur. Artıq peşə təhsili müəssisələrində də adambəşəna maliyyələşmə sistemine keçilir. İlk mərhələdə 8 müəssisə bu sistemə əsasında maliyyələşəcək.

C.Kərəmovun fikrincə, dünyada təhsilin bütün pillələri üzrə adambəşəna maliyyələşmə mexanizmi geniş yayılıb. Müəssisələrdə her bir tələbə üçün xərclər müəyyənənşdirilir və sifariş bu formada aparılır: "Indiyə qədər peşə təhsili müəssisələrinin tələbələrinə hansı ixtisas üzrə hazırlanmış asılı olmayıra, eyni xərc müəyyən olumuşdu. Tutaq ki, qaynaqcının da, hotel inzibatçısının da hazırlanmasına eyni vəsait düşürdü. Halbuki qaynaqçı hazırlanmağın xərcləri daha çoxdur - qaynaq aparıcı alırmır, elektrik enerjisi sərf edilir, elektrodlar və digər levazimatlar tələb olunur. Və ya IT mütəxəssisinin hazırlanması üçün kompüter texnikası, levazimatlar və program lisensiyaları alınmalıdır. Tabii ki, hotel inzibatçısının hazırlanması ilə müqayisədə bu ixtisaslar üzrə mütəxəssis hazırlanması daha baha başa gəlir".

Yeni maliyyələşmə mexanizmində her bir təhsilalının illik xərci nəzərə alınır və ayrılan vəsait səmərəli istifadə edilir: "Bu, hansı müəssisənin daha yaxşı kadr hazırladığını müəyyənənşirməyə imkan verəcək və uzunmüddətli perspektivdə müəssisələrə rəqabəti artıracaq".

Özünəidarəetmə imkanı yaranır: "Müəssisələrin əldə olan vəsaiti idarə edə bilmələri üçün müəyyən qədər məxtarıyyəti olacaq. Xərcləri daha optimal həyata keçirə bilən müəssisələr həm işçilərin rifahını yaxşılaşdırıb, həm də özünün tədris prosesini inkişaf etdirə biləcək".

İşəgötürənlə birgə hazırlanıq

Peşə təhsilinin keyfiyyətini ölçmək üçün əsas göstəricilərdən biri məzunların əmək bazardında uğurudur. Ona görə də peşə təhsili müəssisələrinin əsas sektorla əməkdaşlığına böyük önəm verilir və kadrın hazırlanmasında peşə təhsili müəssisəsi ilə ya-

naşı, işəgötürənlə də iştirak edir. "Dual təhsil" adlanan bu metodun son 3 ilde tətbiqi nəticələrində danışan C.Kərəmov deyib ki, 1600-dən çox tələbə bu modelə calb edilib: "Artıq 70-dən çox işəgötürənlə birgə 9 regionu əhatə etmiş".

Son 2 ildə özəl sektorla əməkdaşlıq çərçivəsində başqa yeni modellər də tətbiq edilib. Məsələn, qeyri-neft sektorunda ən böyük şirkətlərden biri olan "Azergold" şirkəti ilə birgə təqaüd proqramı təsis edilib. Son 2 ildə "Azergold" 26 tələbəyə aylıq 200 manat təqaüd verib. Təqaüd həmin şirkətin ehtiyaclarına uyğun olan ixtisaslara rəsib. Artıq 5 tələbə həmin şirkətə işə qəbul edilib.

Beynəlxalq əməkdaşlıq: Peşə təhsilində ikili diplom proqramı təklif olunur

Peşə təhsilinin inkişafı üçün beynəlxalq təcrübə öyrənilir, tətbiq edilir. Belə əməkdaşlıqların uğurlu nəticələri olur. Məsələn, hazırda Qəbələ və Bərdə peşə təhsili müəssisələrinin tələbələri Almaniyada 8 aylıq təcrübə proqramı keçir. Türkiye ilə imzalanan protokoldan isə gözənlər böyükür: "Nəzərdə tutulub ki, iki peşə təhsili müəssisəsi birgə idarə ediləcək. Müəssisənin ixtisas kurikulum proqramları Türkiyədə təsdiq olunacaq. Azərbaycan qanunvericiliyi ilə təsbit olmuş ümumtəhsil fənləri və digər ixtisasların tədrisi əvvəlki qaydada davam edəcək. Bura bizim seviyemiz 4 əsas ixtisas qrupu var: Türkiye mətbəxine aid qida və içkilerin hazırlanması, otelçilik və soyahət xidmətləri, informasiya texnologiyaları və tekstil peşə sahələridir. Anlaşma və ya-naşma ondan ibarətdir ki, Türkiye tərəfi həmin müəssisələrə emalatxanaların təminatını üzərinə götürür, müəssisənin qurulması və digər məsələlər isə Azərbaycan tərəfindən həyata keçirilir. İşçi seviyədə hazırlanıq işlər aparılır. Ümid edirik ki, tezliklə həmin proqrama qəbul apara biləcəyik".

C.Kərəmov birgə proqramların bir sıra komponentlərindən də bəhs edib: "Təhsil proqramları hazırlanmalı, kitablar tərcümə edilməlidir. Hazırda məktəblərin idarə edilməsi ilə bağlı müəyyən məsələlər razılışdırılır".

Türkiyə-Azərbaycan birgə peşə təhsili müəssisəsində təhsil alan tələbələr həm Azərbaycanın, həm də Türkiyənin diplomunun verilmesi nəzərdə tutulur. C.Kərəmov deyib ki, Avropa İttifaqı ölkələri ilə də ikili diplom proqramlarının yaradılması ilə bağlı araşdırımlar aparılıb təkliflər veriləcək: "Bura da standartların uyğunluğu məsəlesi var. İkili diplom olmasa belə, biz beynəlxalq əməkdaşlıq çərçivəsində təcrübə proqramlarını artıracaqıq".

Ruhiyə DAŞSALAHLI

